

# Əli Rza Xələfli-70

## Böyük çöldən əsən yellər



**Sərvəz HÜSEYNOĞLU**

Hər yeni kitabı, təzə əseri və söyü-söhbəti, görkəmli ədəbiyyatşunası alim Nizaməddin Şəmsizadənin təbirincə desək, məhəbbət körpüsüne çevrilənlərdən şair, yazıçı-publisist Əli Rza Xələfli. 55 kitabın müəllifidir. "Ədəbi-təqnid, fəlsəfi-publisistik məqalələrinin işe sayı-hesabı yoxdur". Qibtə doğuracaq qədər istedadlı, ondan daha artıq zəhmətkeş qələm adamıdır. Büyük Vətənçi, həqiqətçidi. Dost olmayı, dostluğun qorumağın yolunu bilir. Əsərlərinin baş qəhrəmanı Vətəndi, anadı, doğma yurd yerləridi. Bir də ana təbiət. Əli Rza Xələfli təbiət gözəlliklərini Tanrıya aparan, Alaha qovuşdurən cığır, yol-yolağa kimi tərənnüm edir. Onun təsvirində, təqdimatında təbiət paklıq, halallıq dərgahı kimidir və bu paklıq öündə içilən andın özü də milli kimlikdən, halallıqdan gəlir.

"Əli Rza Xələflinin bir məsələdə bəxti gətirib - Azərbaycan incəsənətinin, ədəbiyyatının, elminin sayılıb-seçilən simaları onun yaradıcılığına biganə qalmayıblar" (Sabir Bəşirov). Professor Qəzenfər Paşayev ona ünvanladığı açıq məktubu belə tamamlayıb ki: "Qardaşım, ədəbiyyatımıza, elmimizə xoş niyətlə, vicdanla, təmənənəsiz xidmetlərinə görə sənə minnetdarlığımı bildirirəm". Görkəmli publisist, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasimzadə haqlıdı ki, bu təmənənəsiz xidmət yolunda ilahi Söz Əli Rza Xələfli heç vaxt darda qoymayıb: "Hətta publisistik məqalələr toplusunun səhifələrində belə Əli Rza Xələflinin şair qəlbini tez-tez döyüñür, ürək çirpintilərinin səsi eşidilir. O, hər dəfə çətinə düşəndə, fikrini istəyinçə deyə bilməyəndə dərhal poetik ricətlərə əl atır, sözün qüdrətinə söykənir". "Onun poeziya dili ürəyəyatandır, bədii boyalarla, olvan naxışlarla bəzədilib; xalq dilinin bütün potensial imkanlarından istifadə olunub" (İsmayılov Kazımov). "Lirika onun həm epik, həm də digər şeirlərində xüsusi yer tutur. İnsan qəlbinin fərdi hiss və duyğuları, özünəməxsus yaşantıları, əsrarəngiz çalarları Ə.R.Xələfli lirikasının əsasını təşkil edir" (professor Bədirxan Əhmədli). "Lap konkret ifadə etsəm, onun ömrü də, mövcudluğu da Söz deməkdir. Deməli, əslində, Əli Rza Xələfli Sözə doğru çıxdan üz tutub gəlir və indi də Sözün içərisin-

**Təbiət üzü üz göstərən bir  
ayna kimi qarşında  
duranda bütpərəst olmaq  
hər bir söz adamının  
gündəlik yaşamıdı.  
Qələm dostum Əli Rza  
özü də bənzərsiz, laübəli  
bir təbiət hadisəsidir. Və  
bu təbiət hadisəsi öündə  
yaşanan bütpərəstlik  
həmişə mənə şükranlıq  
hissi yaşadıb.**

dədir" (Əbülfət Mədətoğlu). "Çingiz Aytmatov B.Vahabzadə lirikasının xüsusiyyətlərindən danışarkən yazar ki, Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasın, xalqın canlı dil memarlığına öz töhfəni verə biləsən... Ə.R.Xələflinin yaradıcılığı Ç.Aytmatovun müşahidə etdiyi keyfiyyətlər mənasında B.Vahabzadə şeirinin uğurlu davamıdır. Onun bədii düşüncələr sistemində X.Rza da, M.Araz da, olsun ki, digər sənətkarların milli şeir ənənəsindən gələn xüsusiyyətlər var, lakin bütövlükdə götürəndə heyati idrak və ona münasibətdə inikas üsulu və üslubu ilə Ə.R.Xələfli B.Vahabzadə məktəbinin davamçısıdır" (professor Təyyar Salmanoğlu).

Görkəmli təqnidçi Vaqif Yusifli haqlıdır ki, Ə.R.Xələflinin şeirlərində bizim müasir poeziyamızın örnək olası sənətkarları - Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın şeirləri ilə səsleşən məqamlar çoxdur: "Vətəndaşlıq narahatlığı, yurdsevərlik, azərbaycançılıq duyğuları onun şeirlərində də əsas motivlərdir. Lakin əlbəttə, Ə.Xələfli bu mövzuları özünün fərdi poetik dəst-xəttiylə, orijinal ifadə tərzi ilə şeirə gətirir". "Əli Rza Xələfli poeziyası ilə publisistikası qarşılıqlı vəhdətdədir. Bu vəhdəti şərtləndirən vətəndaşlıq niyətini meyar seçməsidir. Vətəndaşlıq cəsarəti ona öz oxucularının səmimi rəğbətini qazandırıb" (professor Camal Mustafayev). "Əli Rza Xələfli fenomenal təfəkkürlü, universal, sinkretik yaradıcılıq imkanlarına malik bir ziyanlıdır... Onun hadisələrə, həyata, ətrafa, mühitə, ədəbi prosesə, Azərbaycan ziyanlığına çox orijinal baxışı, özünəməxsus təhlil üsulu, təqdim üsulu, əsil yaradıcıya məxsus ürək genişliyi və ehtiraslı bir sevgisi var... O, oxucu ilə bütün janrlarda, əsasən də, publisistikada çox sərbəst, səmimi, isti məhəbbətlə, heyranlıqla təmasda olmağı bacarır" (ədəbiyyatşunası alim Qurban Bayramov).

Professor İslam Ağayev Ə.R.Xələflidən müasir Azərbaycan poeziyasının və publisistikasının istedadlı və yorulmaz xadimi kimi söz açır. Siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Nazimoğlu onun şeirlərində "yamaq götürən söz" və misra olmadığını

fərqindədir. Ədəbiyyatşunas Gülxani Pənah Ə.R.Xələfli yüksək duyğulu şair kimi xarakterizə edir. Professor Nizami Tağısoy onun yaradıcılığında bütün qapsamı ilə önə çıxan tarixi yaddaş gerəkliyinə heyranlığını ifadə edir. Şair-şərqsünas Hafiz Rüstəm bu heyranlığın davamı olaraq böyük rus tənqidçisi V.Belinskinin şair şəxsiyyəti barədəki fikirlərini eynilə Ə.R.Xələfliyə şamil edir və haqlıdır. Xalq şairi Zəlimxan Yaqub onun ata itkisinə təselli olsun deyə aşağıdakı misraları qələmə alb:

Bir el aqsaqqalı,bir dağlar oğlu  
Qarışdı torpağın lal məzarına,  
Qeribin qurbətdə evi yıxılar,  
Düşər xal üstündən xal məzarına.

...Saça qırov düşər, saqqal çal olar,  
Bu həli duyanlar əhli-hal olar.  
Hər çicək islanmış bir dəsmal olar,  
Qarabağ ağlayar Zal məzarına.  
Daha bir başqa şeir də var; adaşı  
Əlirza Həsərin bu xüssəda yazdıqları:

Baxışların çən çicəyi, sis gülü,  
Oda düşdü bağım, vurdυ his gülü.  
Ürəyində apardığı nisgili -  
Məzarında yurd oldu Zal kişinin.

Tanılmış söz adamlarından Ağəddin Mənsurzadənin, Yusif Nəğməkarın, Daşdəmir Əjdəroğlunun, Hikmət Məlikzadənin, Abbas Hacıyevin, Eti-bar Əbilovun, Ağasən Bədəlzadənin, ədəbiyyatşunası alımlarından Allahverdi Eminovun, Əzizzən Tanrıverdinin, Paşa Əfəndiyevin, Vüqar Əhmədin, Salatin Əhmədlinin, Elçin Mehraliyevin və başqalarının qələmə aldıqları məqalələrdə Ə.R.Xələflinin parlıq şair-publisist obrazı bütöv, boyaboy görünür. Unudulmaz alim İmamverdi Əbilovun ona ünvanladığı açıq məktubdan sətirlərdi ki, "siz sənətin bütün sahələrinə həssassınız. Və "Kredo"nu Azərbaycan mənəviyyatının parlaq aynasına çevirə bilirsiniz". Bu düşüncələrin ardınca İmamverdi müəllim qələm dostunu ədəbiyyatımızın Konstantin Paustovskisi olaraq dəyərləndirir...

Bu cür təqdiredici fikirlər bir deyil, beş deyil ki... Hər birinin üzərində dayanmalı olsaq ayrıca bir kitab bağlamış olarıq. Amma elə buradaca qeyd etmək istəyirəm ki, şəxsən mənim üçün Əli Rza Xələfli yönü Cəbrayıl, Füzuli, Ağdam, Laçın, Kəlbəcər ellərini bütün ərdəmliyi ilə öz cismində, təbiətində simvolizə edə bilən doğmalar doğmasıdır, hər haliyla... Və mən ən darıxan, sixilan dəqiqliklərində nəşriyyatın 8 mərtəbəsini aşağı enib, məhz o yerləri ziyarət edirəm-mış kimi Əli Rza Xələflinin iş otagi-na ayaq basıram. Əli Rza bütün varlılığı Qarabağ qoxuyur.

Və onun haqqında yazdıqlarımızda, təbiət üzü üz göstərən bir ayna kimi qarşında duranda bütpərəst olmaq hər bir söz adamının gündəlik yaşamıdır. Qələm dostum Əli Rza özü də bənzərsiz, laübəli bir təbiət hadisəsidir. Və bu təbiət hadisəsi öündə yaşanan bütpərəstlik həmişə mənə şükranlıq hissi yaşadıb.

Görkəmli jurnalist, professor Qul Məhərrəmlinin Ə.R.Xələfliyə olan doğma münasibəti də bu mənbədən qaynaqlanır. O da ömrün yetmişini haqlamış qələm dostunu eyni fikir ucalığından təbiət hadisəsi olaraq qutlayır yazılarında.

**16.10.2023**

**(“Ədəbiyyat qəzeti” №39(5429)  
14 oktyabr 2023-cü il**